

Sabahın alımları bu günün şagirdləridir

Fuad Qarayev:

**“Bu il müsabiqəyə sünə
intellekt də daxil edilməklə
istiqamətlərin sayı
9-a çatdırılıb”**



Son illər Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi müxtəlif layihələr, müsabiqələr bizim neçə-neçə istedadlı məktəblilərimizi üzə çıxartmaqla yanaşı, eyni zamanda onların əldə etdikləri uğurların gələcək həyat yollarının müəyyənləşdirilməsindəki rolü danılmazdır. Müxtəlif səpkili belə tədbirlərin reallaşdırılması sayəsində ölkə ictimaiyyəti həmin “seçilmişləri” yaxından tanır və yeniyetmələr Azərbaycan təhsilinin ən parlaq zəkaları sayılırlar.

Orta ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin qatıldığı “Sabahın alımları” Respublika Layihə Müsabiqəsi də məhz bize neçə illərdir ki, məktəblilərimizi daha fərqli şəkildə tanırıd.

Elə Təhsil İnstututunun direktor müavini Fuad Qarayevlə bədəfəki söhbətimizin mövzusu da “Sabahın alımları” ilə bağlıdır. Həmsöhbətimiz adıçəkilən layihənin əsas məqsədi, özəllikləri, bu tədris ilində özünün sayca 14-cüsünü keçirməyə hazırlaşan müsabiqədə nə kimi yeniliklərin olacağı və digər məsələlərlə bağlı “Azərbaycan müəllimi”nə müsahibə verib.

“Şagird hələ məktəb illərindən, parta arxasından elmə istiqamətlərin”

- *Fuad müəllim, son illər şagirdlərimizin müxtəlif səpkili müsabiqə, bilik yarışlarında, olimpiadalarda qazandıqları qələbələrinin sayının artırığını görürük. Bu uğurlu nəticələrin davamını “Sabahın alımları” Respublika Layihə Müsabiqəsində müşahidə edirik. Belə bir müsabiqənin keçirilməsi sizcə, Azərbaycan şagirdinə nə qazandır?*

- İlk növbədə, mən bir qədər adıçəkilən müsabiqə barədə məlumat vermək istərdim. Ölkəmizdə elmi-tədqiqat işinə meyli olan və yüksək elmi-tədqiqat nəticələri əldə etmiş istedadlı şagirdlərin aşkarlanması məqsədilə Elm və Təhsil Nazirliyi tərəfindən 2012-ci ildən “Sabahın alımları” Respublika Layihə Müsabiqəsi 8 istiqamət üzrə - riyaziyyat; fizika, astronomiya; kimya; biologiya (zoologiya, botanika, mikrobiologiya, genetika və molekulyar biologiya, biokimya); tibb və sağlamlıq; ekolojiya, ətraf mühitin idarə olunması; mühəndislik; kompüter elmləri üzrə keçirilir. Müsabiqənin əsas məqsədi yüksək sinif şagirdlərinin (IX - XI) elmi-texniki yaradıcılığla sövq edilməsi, onların müasir tədqiqat metodlarına yiyələnməsinin təmin edilməsi, bu sahədəki fəaliyyətlərinin stimullaşdırılması, elmi-tədqiqat və yaradıcılıq potensialı olan istedadlı şagirdlərin vaxtında aşkarınması, ali təhsil müəssisələri və elmi təşkilatlarla ümumtəhsil məktəbləri arasında əlaqələrin genişləndirilməsi, seçilmiş şagirdlərin beynəlxalq müsabiqəyə göndərilməsindən ibarətdir. Görüyünüz kimi, artıq 12 ildir ki, biz sözügedən layihəni ölkənin bütün region və şəhərlərinin orta ümumtəhsil müəssisələrinin şagirdləri əhatə olunmaqla həyata keçiririk. Və qeyd etdiyim kimi, əsas məram məktəblərimizdə uşaqların elmi tədqiqat işlərinə marağının artırılmasıdır. Onu da qeyd edim ki, uşaqlar üçün elmi mühitin formalasdırılması məqsədi ilə bizim əksər orta ümumtəhsil müəssisələrində “Kiçik Akademiya”lar fəaliyyət göstərir ki, məhz bu da şagirdlərə məktəb daxilində onları maraqlandıran mövzularla bağlı müəllimlərindən məsləhət almaq və istiqamətləndirilmək, eyni zamanda respublikanın tanınmış alımları ilə görüşmə imkanı əldə etməklə yanaşı, həmçinin onların təhsil aldıqları məktəblərin el-

mi-tədqiqat institutları ilə birgə əməkdaşlıq baxımından xüsusi əhəmiyyət kəsb edir. Görüyünüz kimi, şagird hələ məktəb illərindən, parta arxasından elmə istiqamətlərin. “Sabahın alımları” müsabiqəsi də məhz elmə, tədqiqat işlərinin aparılmasına maraq göstərən yeniyetmələrimizə gələcəyin alımı olmaq şansını dəyərləndirməyə unikal şərait və imkan yaradır. Belə ki, müsabiqədə iştirak etmək hüquq qazanan şagirdlərimiz ali məktəblərimizdə fəaliyyət göstərən tanınmış alim-professor heyəti ilə six-six görüşür, elmi müzakirələr aparmaq imkanı əldə edir, hazırlanıqları tədqiqat işlərini onlardan məsləhət alaraq daha da təkmilləşdirirlər. Və onu da xüsusi vurgulamaq istərdim ki, “Sabahın alımları”nə maraq olduqça böyükür və ildən-ildə burada iştirak etmək istəyənlərin sayı artmaqdır, əhatə dairəsi genişlənməkdədir.

Ötən müddət ərzində 500-dən çox şagirdimiz “Sabahın alımları” Respublika Layihə müsabiqəsində I, II, III yeri ləri layıq görünlüb.

“Yeniyetmələrimiz tədqiqat bacarıqlarını aşağı yaşlardan öyrənməlidirlər”

- *Layihə müsabiqəsində şagirdlərimiz daha çox hansı istiqamətlər üzrə elmi-tədqiqat işləri aparırlar?*

- Mühəndislik, tibb, robototexnika istiqamətləri üzrə layihələr daha çoxdur. Bilirsiniz, hər bir şagirdin meyil və maraqları fərqli olur. Burada müəllim faktoru da əsas rol oynayır. Müəllim öz fənnini şagirdə sevdirirsə, bilik və bacarıqları da yüksək səviyyədədir. Şagirdin fənnə marağı daha çox olur, elmi tədqiqat işləri aparmağa həvəs göstərir.

Qeyd etdiyim kimi bu məsələlərdə müəllimin rolü çox böyükür. Eyni zamanda şagirdlərin müəllimləri ilə etdiyim kimi, onları maraqlanırmaları, internet üzrə axtarıqları, müşahidə etdiyim kimi, onları adıçəkilən istiqamətlər üzrə elmi-tədqiqat işləri aparmağa sövq edir. Onlarda artıq bir fikir formalasır və onun əsasında da tədqiqat işinə başlamış olurlar.

Mən sizə deyim ki, ümumiyyətlə, dünyada baş verən bütün yeniliklər, innovasiyalar, startaplar hamısı belə kiçik addımlarla başlayır.

Biz indidən şagirdlərimizdə elmi-tədqiqat işləri aparmaq, araşdırma, analiz etmə, ümumişdirmə bacarıqları inkişaf etdirməliyik ki, onlar sabah ali məktəblər-

də təhsil alanda elmin ən müxtəlif istiqamətləri üzrə bacarıq və vərdişlərini yenileyərək daha böyük tədqiqatlar apara biləsinlər. Yeniyetmələrimiz tədqiqat bacarıqlarını aşağı yaşlardan öyrənməlidirlər.

“Şagirdlərimizin tədqiqat işləri ildən-ilə təkmilləşir, keyfiyyətli olur”

- Artıq “Sabahın alımları” XIV Respublika Layihə Müsabiqəsinə qeydiyyat başlayıb. Bu il keçiriləcək müsabiqəyə bağlı hansısa dəyişikliklər olub?

- Bu il müsabiqəyə edilən dəyişiklik sünə intellekt üzrə yeni istiqamətin əlavə olunmasıdır. Və bununla da müsabiqəyə sünə intellekt də daxil edilməklə istiqamətlərin sayı 9-a çatdırılıb.

Düşünürük ki, bu sahə belə deyək, günümüzün ən aktual və maraqlı olan istiqamətlərindən biridir. Şagirdlərimizin həmin istiqamət üzrə də müxtəlif tədqiqat işləri aparacaqlarına, gözel layihələr hazırlayacaqlarına əminik.

Cox yaxşı haldır ki, bizim şagirdlərimizin təqdim etdiyikləri layihələr, apardıqları tədqiqat işləri ildən-ilə daha da təkmilləşir, keyfiyyətli olur.

Onu da bildirim ki, müsabiqəyə qeydiyyat davam edir. Kifayət qədər layihə ilə müraciət edən şagirdlərimiz var.

**“Sabahın alımları”,
eyni zamanda ABŞ-də
keçirilən ISEF - Beynəlxalq
Elm və Mühəndislik
Sərgisinə milli seçim turudur**

- *Fuad müəllim, “Sabahın alımları” Respublika Layihə Müsabiqəsi, eyni zamanda ABŞ-də keçirilən ISEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisinə milli seçim turudur. Ötən müddət ərzində nə qədər şagirdimiz bu nüfuzlu elm yarışmasında iştirak edib?*

- Bizim demək olar ki, hər il ayrı ayrı istiqamətlər üzrə ISEF-də mükafat, sertifikat alan şagirdlərimiz olub. Bu günə qədər 10 şagirdimiz adıçəkilən yarışmada mükafatlara layıq görünlüb. Ötən il isə Azərbaycan məktəbliləri ilk dəfə olaraq ABŞ-nın Beynəlxalq Elm və Mühəndislik ISEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisində medal qazanıblar. Xəzər Universitetinin “Dünya” məktəbinin X sinif şagirdləri Səid Aslanov və İbrahim Allahverdiyev “Biotib və Sağlamlıq Elmləri” kateqoriyası üzrə bürünc medal əldə ediblər. Bundan başqa, həmin məktəbin X sinif şagirdi Nicat Tağızadə və 132-134 nömrəli Təhsil Kompleksinin X sinif şagirdi Xəzər Hüseynov “Robotika” istiqaməti üzrə xüsusi mükafata layıq görünlüb.

Beynəlxalq Elm və Mühəndislik Yarışması (ISEF) şagirdlər üçün dünyadan ən nüfuzlu elm müsabiqəsidir. Burada qaliblik sevincini yaşamaq şagirdlərimizin en unudulmaz anlarına çevrilir. Bu tip müsabiqələrə qatılan şagirdlərimizin motivasiyaları elə prosesin özünü iştirakçı olmaqdır. Yeniyetmələrimiz hazırladıqları layihələrin yüksək səviyyədə qiymətləndirilməsindən, dünyadan ən tanınmış alımları ilə görüşməkdən, onlarla ünsiyətdə olmaqdan xüsusi zövq alırlar. Apardığı tədqiqatın nəticəsini görmək, ordan qalib kimi qayıtmaq isə, ilk növbədə, Azərbaycan şagirdinin, bütövlükdə təhsilimizin uğurudur.